

# Qarabağın minalardan təmizlənən torpaqlarında həyat yenidən canlanacaq

**Torpağın səngər yaraları sağalmalı, onun qoynundan gül ətri, çörək ətri gəlməlidir. Bu gün biz həmin məramla üzümüzü Qarabağa tutmuşuq. Otuz ilə qədər bir dövrdə erməni işgali altında olmuş, nəhayət, ötən ilin payızında Milli Ordumuzun 44 günlük zəfər yürüşü nəticəsində azad edilmiş Qarabağ ərazilərini dirçəltməyə başlamış. Burada digər sahələrlə bərabər, kənd təsərrüfatının ətfüqləri genişlənəcək. Kotan üçün, xış üçün qəribəmiş məhsuldar torpaqlar öz həqiqi sahiblərinin əlləri ilə gül açacaq. Sahələrdən tankların deyil, traktorların, kombaynların səsi gələcək.**

Dövlətimizin başçısı cənab İlham Əliyev keçən ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə bildirib ki, bu istiqamətdə 2021-ci il ərzində Azərbaycan dövləti tərəfindən mühüm işlər görülməlidir. Bu il dövlət bütçəsində ərazilərin bərpası və yenidən qurulması, doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün 2,2 milyard manat vəsait ayrılib. Cənab İlham Əliyevin tapşırığına əsasən, Qarabağda məskunlaşacaq insanlara elə şərait yaradılacaq ki, işləyərək öz ailə büdcələrini təmin edə bilsinlər, yəni, daha dövlət dəstəyinə möhtac qalmaların. Onlar üçün elə torpaq sahələri ayrılaçacaq ki, oranı rahat əkib-becərsinlər və yaxşı gəlir götürsünler.

Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması aqrar sektorun qarşısında mühüm vəzifələr qoyur. Pandemiyanın yaradığı məhdudiyyətlərə baxmayaq, 2020-ci ildə kənd təsərrüfatı üzrə inkişaf dinamikası 2 faiz artıb, bitkiçilikdə 1 faiz və heyvandarlıqda 2,9 faiz artım olub. Ölkədə 1 milyon hektardan artıq sahədə taxil əkinin həyata keçirilib və işğaldan azad edilən ərazilər hesabına növbəti illərdə bu sahənin əkin balansının təqribən 10 faiz artırılması nəzərdə tutulur. Bir sıra özəl və pilot təsərrüfatlarda taxil üzrə məhsuldarlıq hətta 60 sentnerə çatıb. Digər bitkiçilik məhsulları istehsalında da artım dinamikası davam edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çox tərəvəz,

4,2 faiz çox meyve və giləmeyvə, 15 faiz çox tütün, 2,1 faiz çox kartof istehsal edilib. Həmçinin pambıq sahəsində yüksək nəticə əldə olunub. 100 min hektar pambıq sahəsindən 335 min tondan çox məhsul istehsal edilib və pambıq üzrə orta məhsuldarlıq əvvəlki ilə müqayisədə 4 sentner artıb, orta məhsuldarlıq 33,5 sentner təşkil edib. Eləcə də, tütün üzrə məhsuldarlıq 2019-cu ilə müqayisədə 19,3 sentnerdən 22,1 sentnerə, şəker çuğunduru üzrə məhsuldarlıq 328 sentnerdən 481 sentnerə, çəltik üzrə məhsuldarlıq 29,9 sentnerdən 32,8 sentnerə yüksəlib.

İntensiv bağçılıq da müsbət nəticələr verib. 2020-ci ildə intensiv və superintensiv bağlar ümumi bağların 14 faizini təşkil edib. Bu il Prezidentin tapşırığına uyğun olaraq, yeni üsulla findiq, zeytin, nar və sitrus bağlarının salınmasına görə birdəflik əlavə maliyyə dəstəyi göstəriləcək. Heyvandarlıq sahəsində də müsbət dinamika var və et istehsalında 3,1 faiz, süd istehsalında isə 1,7 faiz artım əldə olunub. Büyük inam var ki, bir-iki ilə bu göstəricilər həmin rəqəmlərin bir neçə misli qədər artacaq.

Hazırda işğaldan azad edilmiş torpaqlarda aqrar sahənin inkişafı ilə bağlı mühüm tədbirlər görülür. Kənd Təsərrüfatı Nazirliyi "Azərkosmos" ASC ilə birləşdə azad olunmuş ərazilərdə faktiki əkinaltı torpaqların peyk təsvirləri əsasında xəritələşməsini aparıb. Həmin torpaqlarda əkinlərə, o cümlədən çoxillik əkmələrə aqrotexniki

qulluq göstərilməsi məqsədilə işlərə başlanılıb. Əlbəttə, ən ümde vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərdə torpaqdan səmərəli istifadəye nail olmaqdır.

Prezident İlham Əliyevin tapşırığına əsasən, azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafının sistemli xarakter alması üçün hökumət bəri başdan prioritətlər seçir. Öncə ərzaq təhlükəsizliyi məqsədilə hansı məhsulların ekilməli olduğu dəqiqlişdirilir. Bildiyimiz kimi, azad edilmiş torpaqların həm bitkiçilik, həm də heyvandarlıq sahəsində çox böyük potensialı var. Kəlbəcər, Laçın rayonları geniş görüş, otlaq sahələrinə malikdir. Azad edilmiş torpaqlarda sovet dövründə taxilçılıq, pambıqçılıq, üzümçülüklər, tütünçülüklər, baramaçılıq, bağçılıq, heyvandarlıq çox geniş vüsət almışdır. Nəzərə almalıyıq ki, indi bizim yeni texnologiyalarımız var, deməli, bu sahənin uğur tendensiyası daha da arta bilər.

Eyni zamanda, azad edilmiş torpaqlarda ixrac potensialı artırılmalı və şaxələndirilməlidir. Azad olunmuş torpaqlarda xüsusiilə bağçılıq çox ciddi inkişaf edə bilər. Çünkü meyve məhsulları istenilən bazarda qəbul olunur. Ənənəvi bazar iqlimi də buna imkan verir. Tərəvəzçiliyin, üzümçülüyün də böyük potensialı var. Dövlət başçımızın bildirdiyi kimi, ölkəmizdə palyaqlı və yaz əkin mövsümlərinə hazırlıqla bağlı kifayət qədər imkan var ki, azad edilmiş torpaqlardan məhz builki mövsümə bol məhsul götürülsün.

Kənd təsərrüfatının inkişafı ilə bağlı məsələ cənab İlham Əliyevin bu günlərdə təsdiqlədiyi "Azərbaycan-2030: sosial-iqtisadi inkişaf'a dair Milli Prioritetlər"də xüsusi yer almışdır. Bu il üçün müyyənəşdirilən prioritətlərə əsasən, işğaldan azad edilmiş ərazilər üzrə Strateji Fəaliyyət Planı hazırlanır. Bu sırada bərpa zamanı hər bir iqtisadi rayonun təbii-iqlim

şəraiti və profilinin nəzərə alınması, ayrı-ayrı sahələrin inkişafı, torpaq islahatının aparılması üçün yeni mexanizm və meyarların işləniləb hazırlanması, su ehtiyatlarından səmərəli istifadə məsələləri mühüm yer tutur. Dövlət-özəl tərəfdəşliğinin təşviqi davam etdiriləcək, özəl sektor sərfəli şərtlərlə investisiya layihələrinin maliyyələşdirilməsinə cəlb olunacaq.

Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fermanı ilə publik hüquqi şəxs kimi təsis edilmiş "Qarabağ Dirçəliş Fondu" işğaldan azad edilmiş ərazilərdə dayanıqli məskunlaşma üçün müasir və layıqli həyatın təmin edilməsini dəstəkləmək məqsədine xidmet edir. Müzəffər ordumuşun böyük qələbəsi sayesində azadlığına qovuşan ərazilərimizin üzü gülməyə başlayıb. Qarışdan gələn yaz əkinini kampaniyası ərafəsində bölgələrimizin minalardan və partlamamış mərmilərdən təmizlənməsi, onların əvəzinə torpaq toxum ekilmesi, dən sepilməsi bu sahəyə könlü verenlərin başlıca qayğısıdır. Şübə yoxdur ki, halal zəhmət sayesində kənd təsərrüfatı məhsullarımızın istehsalı xeyli artacaq.

Ərazilərin bərpası prosesine xarici investitorların və beynəlxalq donor qurumlarının cəlb olunması da diqqətdə saxlanılacaq. Tez bir zamanda kənd və qəsəbələr sahmana salınacaq, laləzara çevriləcək.

Vətənpərvərlik amalına, azərbaycanlılıq ideyasına ürkədən bağlı olan və sidq-üreklik xidmet göstərmək istəyən heç bir kəs Qarabağın bərpası adlı savab işdən kənardə qalmaq istəmir. Əsas üstün cəhet budur ki, qarabağlı soydaşlarımızın çox böyük əksəriyyəti, eləcə də kənd təsərrüfatına sərməyə qoymaq istəyən iş adamları tezliklə qollarını çırmalayıb əkin-biçinə revac vermək ezmindədirler. Hazırlıq prosesləri başa çatandan sonra ilk mərhələdə deklarasiya sistemi qurulacaq. Bundan sonra həmin torpaqların orada



yaşayacaq insanlara istifadəyə verilməsi məsələsi ilə bağlı dəqiq mexanizmlər müyyənəşdiriləcək. Nəhayət, ərazilərdə məskunlaşma prosesi ilə yanaşı, torpaqların istifadəyə verilməsinə uyğun olaraq əhalinin lazımi texnika ilə təminatı həyata keçiriləcək.

Dövlətin bu sahəyə diqqəti, aqrar sahənin elmi üssüllərlə dirçəldilməsi öz yerində. Fərəh doğuran mündə budur ki, vaxtılı Qarabağda təsərrüfat sahibi olan sakinlər de yurd yerlərinə qayğıdan sonra görəcəkləri işlərin planını qururlar. Bildiyimiz kimi, işğaldan əvvəlki dövrde Qarabağ ərazisi yüksək kənd təsərrüfatı salmaq istəyirik. Torpaqlarımız münbitdir. Ölkdə taxil, pambıq, üzüm, et və süd, yun və barama istehsalının çox hissəsi həmin ərazilərin payına düşüb. İndi regionun aqrar sahədə əvvəlki şöhrətinə qaytarılması üçün konseptual hazırlıqlı işləri görülür.

Məskunlaşma prosesi başlanandan sonra kənd təsərrüfatı ilə məşğül olacaq sakinlərin aqrar texnika, toxum, gübə və digər lazımi vəsítələrlə təmin edilməsinə dair planlar hazırlanır.

**Zəngilan sakinini, əvvəller rayonda kolxoz sədri işləyən Kazım Ağayev:**

—Müəssisə üzümçülüklər, taxilçılıq və heyvandarlıq üzrə ixtisaslaşmışdır. Oraya gedən kimi ancaq üzümçülüklə məşğul olacaq, bir de arıcıqlıqla. Uşaqlarım deyir ki, ata, gedək. Gedəcəyimiz günü gözləyirik.

**Laçının Minkənd kəndindən olan Etibar Babaverdiyev:**

—Rayonumuzun yayaqları olduqca bərkətlidir. Hər il təkcə bizim kəndimiz tərəfə on minlərlə heyvan sürüsü yayaqla gətirilir. Yenidən Laçın yayaqlarına üz tutmağa hazırlaşırıq. Çox böyük həvəslə

doğma elimizə, obamiza qayıdacaq. Təsərrüfatı böyüdücəyik. Bizdə heyvandırıqlı üçün gözəl münbit şərait var. Ailəliklə həvəslə gözəylər, ki, ərazilər minalardan temizlənsin, şərait yaransın. Planım budur ki, dövlətin dəstəyi ilə 200 baş qara mal, 100 arı ailəsi alım və ölkənin məhsul bolluğu guna kömək edim.

**Qubadlı rayonun Əfəndilər kənd sakini Allahverdi Mustafayev:**

—Rayonda böyük ailə təsərrüfatımız olub. Oraya qayıdacağımız günü səbirliyələ gözəylər. Planlarımızı gəlinə, kəndə qayıdaraq meyvə bağları ərafəsində bölgələrimizin minalardan və partlamamış mərmilərdən təmizlənməsi, onların əvəzinə torpaq toxum ekilmesi, dən sepilməsi bu sahəyə könlü verenlərin başlıca qayğısıdır. Şübə yoxdur ki, halal zəhmət sayesində kənd təsərrüfatı məhsullarımızın istehsalı xeyli artacaq. Məskunlaşma prosesine başlanandan sonra kənd təsərrüfatı ilə məşğül olacaq sakinlərin aqrar texnika, toxum, gübə və digər lazımi vəsítələrlə təmin edilməsinə dair planlar hazırlanır.

İşğaldan azad edilmiş ərazilərimizin hesabına növbəti illərdə Azərbaycan torpaqlarının əkin balansı xeyli artırılacaq. Qarabağ bölgələrində kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət başçısının tapşırıqlarına uyğun olaraq başlanan işlər indidən uğur və edir. Fermerlərin kənd təsərrüfatı texnikasına tələbatını ödəmək məqsədilə onlara minlərlə maşın və mexanizm verilməsi, həmçinin, minlərlə baş damazlıq heyvanın satışı maliyyələşdirilib. Ətən il 3400-dən çox fermerə mikrokreditlər verilib, bu ildən isə həmin kreditlər qat-qat artıq olacaq.

Bəli, qan töküb doğma torpaqlarımızi düşməndən aldıq. İndi də tər töküb dirçəltməkdə qərarlıyız.

**Əli NƏCƏFXANLI, "Xalq qəzeti"**